

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama institutu

050509 - "Kompüter elmləri"

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:
Tədris işləri üzrə
prorektor, dosent
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ ____ ” _____ 2018-ci il

Təhsil müddəti – 5 il

I tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Xarici dil – 1	30		30				6	
	2	Fizika	15	10		5			4	
	3	Riyazi analiz-1	20	10	10				4	
	4	Cəbr	15	10	5				5	
	5	Analitik həndəsə	15	10	5				5	
	Cəmi:		95	40	50	5			24	

Dərslərin başlanması:

Qış imtahan sessiyası:

Yaz semestri (15 həftə)	1	Azərbaycan tarixi	25	10	15				6
	2	Azərbaycan dili və nitq mədəniyyəti	20		20				5
	3	Riyazi analiz-2	20	10	10				6
	4	İnformatika	30	20		10			7
	5								
	Cəmi:		95	40	45	10			24

Dərslərin başlanması:

Yay imtahan sessiyası:

SMİİYİ-nin direktoru

_____ dos. H.B.Hüseynov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sənaye Müəssisələri İşçilərinin
İxtisasartırma və Yenidənhazırlama institutu

050509 - "Kompüter elmləri"

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:
Tədris işləri üzrə
prorektor, dosent
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

" ____ " _____ 2018-ci il

Təhsil müddəti – 5 il

II tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələr sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Xarici dil – 2	30		30					7
	2	Riyazi analiz-3	20	10	10					5
	3	Diskret riyaziyyat və riyazi məntiq -1	15	10	5					4
	4	Kompüter arxitekturası və əməliyyat sistemləri	20	15		5				6
	5	Qraflar nəzəriyyəsi	10	10						3
	Cəmi:		95	45	45	5				25

Dərslərin başlanması: 7 noyabr

Qış imtahan sessiyası: 20 fevral-26 fevral

Yaz semestri (15 həftə)	1	Diskret riyaziyyat və riyazi məntiq -2	15	10	5					4
	2	Differensial tənliklər	25	15	10					6
	3	Ədədi üsullar- 1	20	10		10				5
	4	Alqoritmlər nəzəriyyəsi	15	10	5					4
	5	I blok. 1) Fəlsəfə; 2) Davamlı insan inkişafı.	20	10	10					4
	Cəmi:		95	55	30	10				23

Dərslərin başlanması: 7 mart

Yay imtahan sessiyası: 10 iyul-16 iyul

SMİİYİ-nin direktoru

_____ dos. H.B.Hüseynov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sənaye Müəssisələri İşçilərinin
İxtisasartırma və Yenidənhazırlama institutu

050509 - “Kompüter elmləri”

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:
Tədris işləri üzrə
prorektor, dosent
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ _____ ” _____ 2018-ci il

Təhsil müddəti – 5 il

III tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Alqoritmlərin analizi və hazırlanması üsulları	25	15		10				6
	2	Ehtimal nəzəriyyəsi və riyazi statistika	20	10	10					5
	3	Müasir proqramlaşdırma dilləri	30	20		10				7
	4	Ədədi üsullar -2	20	10		10				6
	5									
Cəmi:			95	55	10	30				24

Dərslərin başlanması: 7 noyabr

Qış imtahan sessiyası: 20 fevral-26 fevral

Yaz semestri (15 həftə)	1	Alqoritmik dillər	30	20		10				7
	2	Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi	15	10	5					5
	3	Mülki müdafiə	15	10	5					3
	4	S.f. I blok. 1) Qeyri-səlis çoxluqlar nəzəriyyəsi 2) Kodlaşdırma nəzəriyyəsi	15	10	5					3
	5	S.f. II blok. 1) Modelləşdirmənin riyazi üsulları	25	15	10					5
Cəmi:			100	65	25	10				23

Dərslərin başlanması: 7 mart

Yay imtahan sessiyası: 10 iyul-16 iyul

SMİİYİ-nin direktoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sənaye Müəssisələri İşçilərinin
İxtisasartırma və Yenidənhazırlama institutu

050509 - “Kompüter elmləri”

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:
Tədris işləri üzrə
prorektor, dosent
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ _____ ” _____ 2018-ci il

Təhsil müddəti – 5 il

IV tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları Semestrlər üzrə bölgü				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Cəmi	Mühazirə	Məşğələ	Labora- toriya				
Payız semestri (15 həftə)	1	Optimallaşdırma üsulları	20	10	10				6	
	2	Kompüter şəbəkələri	20	10		10			6	
	3	Translyasiya üsulları	20	10	10				5	
	4	Web texnologiya	15	10		5			4	
	5	S.f. IV blok. 1) Lay sistemlərinin kompüter modelləri; 2) Qərar qəbuletmənin intellektual sistemləri	15	10	5				3	
Cəmi:			90	50	25	15			24	

Dərslərin başlanması: 7 noyabr

Qış imtahan sessiyası: 20 fevral-26 fevral

Yaz semestri (15 həftə)	1	İnformasiya sistemləri və verilənlər bazası	20	10	10				6
	2	İnformasiyanın qorunması üsulları və proqramlaşdırmanın texnologiyaları	30	20		10			8
	3	S.f. III blok. 1) Süni intellekt və ekspert sistemləri 2) İnformasiya sistemlərinin layihələndirilməsi üsulları	20	10	10				4
	4	S.f. V blok.1) Riyazi fizika tənləklərinin üsulları 2) Müasir proqramlaşdırma texnologiyaları	15	10	5				3
	5								
Cəmi:			85	50	25	10			21

Dərslərin başlanması: 27 mart

Yay imtahan sessiyası: 10 iyul-16 iyul

SMİİYİ-nin direktoru

_____dos. H.B.Hüseynov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sənaye Müəssisələri İşçilərinin
İxtisasartırma və Yenidənhazırlama institutu

050509 - “Kompüter elmləri”

ixtisasın (ixtisaslaşmanın) şifri və adı

Təsdiq edirəm:
Tədris işləri üzrə
prorektor, dosent
Q.Ə.Məmmədov

Təhsil səviyyəsi – Bakalavriat

“ _____ ” _____ 2018-ci il

Təhsil müddəti – 5 il

V tədris ili

Semestrlər	Sıra №	Fənlərin adı	Auditoriya saatları				Həftəlik auditoriya saati	Kurs işi və ya kurs layihəsi	Tələbələrin sayı	Kreditin sayı
			Semestrlər üzrə bölgü							
			Cəmi	Mühazirə	Məşğələ	Labora-toriya				
Payız semestri (15 həftə)	1	II blok. 1) Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları; 2) Politologiya	10	10					2	
	2	S.f. VI blok. 1) İnformasiya idarəetmə sistemlərinin layihələndirilməsi	20	10	10				4	
	3	S.f. VII blok. 1) Qərar qəbulətmənin üsulları və alqoritmləri	25	15	10				5	
	4	S.f. VIII blok. 1) Optimal idarəetmənin əlavə fəsilləri	20	10	10				5	
	5	Paralel paylanan hesablamalar	20	10	10				6	
	Cəmi:		95	55	40				22	

Dərslərin başlanması: 7 noyabr

Qış imtahan sessiyası: 20 fevral-26 fevral

Yaz semestri (15 həftə)	1	İstehsalat təcrübəsi	6 həftə						11
	2	Diplomqabağı təcrübə	4 həftə						10
	3	Buraxılış işinin hazırlanması	4 həftə						6
	4	Buraxılış işinin müdafiəsi	2 həftə						3
	5								
	Cəmi:								30

İstehsalat və diplom qabağı təcrübə: 13 mart-21 may

Buraxılış işinin hazırlanması və müdafiəsi 22 may-2 iyul

SMİİYİ-nin direktoru

